

**Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm  
Bürosu Publik Hüquqi Şəxsi “Dövlət satınalmaları haqqında” Azərbaycan  
Respublikası Qanununun tələblərinə uyğun olaraq Onlayn sistemlərə ödəniş  
xidmətlərinin satın alınması məqsədilə**

**AÇIQ TENDER ELAN EDİR**

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılara təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az/> vahid internet portalına (portal) elektron imza-ları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) elektron portalda göstərilmiş hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

Tenderdə iştirak haqqı 350 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (ASAN ödəniş);
  - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
  - tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
  - vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  - məhkumluq barədə arayış;
  - yüklülük barədə arayış;
  - iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
  - iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  - iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
  - tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
  - mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat;
  - peşəkar işçi heyətinə dair məlumat (siyahı və əmək müqavilələrinə dair bildirişlər);
  - digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
- Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Yerinə yetiriləcək işlərin siyahısı aşağıdakı kimidir:

- Veb Alətlər;
- Domenlər;
- Hostinqlər və serverlər;
- Digər alətlər, domenlər, hostinqlər və serverlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs – Samira Ağayeva.

Ünvan – Bakı şəhəri, Ü.Hacıbəyli 134, 4-cü mərtəbə. Telefon- +994125058704 (əlavə 2301); Faks: +994124920592.

E-mail: [samira.aghayeva@tourismboard.az](mailto:samira.aghayeva@tourismboard.az)

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 18 aprel 2023-cü il saat 12.00-a, tender təklifini və təklifin bank təminatını isə 28 aprel 2023-cü il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 29 aprel 2023-cü il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

**Tender komissiyası**